

第19回バクー日本語弁論大会
小中高生用応募申請書
19-cu Bakı Yapon Dili Natiqlik Müsabiqəsi
"Şagird" kateqoriyası üçün Müraciət Forması

2020年10月18日までにculture-info@bk.mofa.go.jpにメールで送ってください。18 oktyabr 2020-ci il tarixinədək culture-info@bk.mofa.go.jp mail ünvanına göndərməyiniz xahiş olunur.
※本フォーマットは予選に使用されます。Bu forma müraciətçilərin secimi zamanı istifadə olunacaqdır.

出場希望者情報 Müraciətçi haqqında məlumat

1. 氏名 Ad, familiya								
2. 生年月日 Təvəllüd		年 il		月 Ay		日生 Gün		歳 Yaş
3. 所属 Mənsubiyyət		学校 Məktəb						
4. 連絡先 Əlaqə	E-mailアドレス : Email ünvanı:			電話番号 : Əlaqə nömrəsi				

弁論の概要 İnşanın Ümumi Məzmunu

--

弁論の際、補助として使う予定のものがあれば記入してください。 Çıxış zamanı köməkçi vasitə kimi istifadə etməyi planlaşdırdığınız ləvazimat olarsa qeyd etməyiniz xahiş olunur.

--